

Azərbaycan Respublikasının Prezidenti yanında
Kültəri İnformasiya Vəstalarının İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin bərqrar olması ölkədə bir çox islahatların aparılmasına səbəb oldu. Milli və ictimai tərəqqidə elmən, təhsilin rolunu dərk edən cümmüriyyət liderləri ilk olaraq təhsilə bağlı islahatlara üstünlük verdilər ve Azərbaycanda təhsil məsələləri ilk dəfə dövlət səviyyəsinə qaldırıldı.

Hər bir xalqın milli mənliyinin və milli şüunnerun formallaşması onun mədəniyyətinin, elinin, təhsilinin inkişafı ile sərtləndiyini bilən aydınların ən böyük arzularından biri Azərbaycanda universitet açmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin qəlebəsi bu arzunu reallaşdırıldı. Bakıda universitetin açılmasına çox böyük əhəmiyyət verən Cümhuriyyət hökuməti, bu mühüm məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakire etdi. Beləliklə, dəfələrlə Parlamentdə müzakire olunan məsələ 1919-cu ilin sentyabrında həllini tapdı: BDU 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfinən təsis edildi.

Birçə faktı qeyd etmək yerine düşərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderləri ölkədə heç bir iş görməsəyidələr belə, yalnız müsəlman Şərqində ilk Avropanı tıplı ali məktəbin" açılmasına nail olmaqla, ən mühüm işi görmüş olardılar və oldular da. Nə maddi təminat, nə də başqa çətinliklər onları bu yoldan döndərə bilmədi. Hökumət bütün çətinliklərə zəmin durdu, "...ən yüksək maaş, ən gözəl şərait. Birçə şərtlə, təki universitet qurulsun...".

8 sentyabr 1919-cu il. Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edir və bu qərarla universitetin təşkilat komissiyası BDU-ya, onun yaradılmasında və ali məktəb işinin təşkiline böyük rol ola, Kazan Universitetinin professoru, görkəmli pedaqoq, məşhur cərrah Vasili Ivanoviç Razumovskini yekdilliklə rektor təyin edir. Universitetin Azərbaycanda açılmasından xoşal olan V.I.Razumovski Parlamentdəki çıxışında demisidir: "Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Dərulfünunun təsisini mərasimi təntənəsini qeyd etməyə, neinki Parlaməni, buraya toplasən kütütlərin şəxsində ictimai fikri də gördüyüme hədsiz xoşbəxtəm". Beləliklə, 1919-cu ilin 15

100 il əvvəlin 15 noyabrı

Və ya BDU-da ilk dərs günü

noyabri universitetde ilk dərs günü kimi tarixə düşür. Təessüf ki, bu xoşbəxtliyin ömrü uzun olmur...

1920-ci ilin aprel işğalından sonra BDU "yeni tarixi şəraitdə" fəaliyyət göstərməyə məcbur edilir. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 10 və 22-si may tarixli dekretlərinə əsasən universitetin fəaliyyəti "sinfilik və partiyalılıq prinsiplərinə əsaslanaraq" yenidən qurulmalı olur. Doğrudur, 1929-cu ilin sonlarına kimi universitetin həyatında nisbi "müstəqillik" dövrü olmuşdur. Təbii, burada 1926-cı ildə universitetə təyin edilən ilk azərbaycanlı rektor Tağı Şahbazının əməyi danılmazdır. Məhz Şahbazının BDU-nu milliləşdirmək, milli zəmində inkişaf etdirmək uğrunda mübarizə aparması, hökuməti təşvişə salmış və onu universitetdən uzaqlaşdırılmış

torlar da daxil olmaqla" kəşf edərək gedərgəlməzə göndərirdi. BDU üçün "dəhşətli, qorxulu, və səksəkəli" keçən bu dövrdə universitetin rektoru olan 4 ziyalımız (Tağı Şahbazı, Maqsud Məmmədov, Məmmədkəzim Ələkbərli, Balabəy Həsənov) ən ağır cəzaya, güllələnməyə məhkum edildi.

II Dünya müharibəsinin başlanması universitetin həyatına mənfi təsir etse də, tədris prosesi davam etdi. Nəhayət 1950-ci illərin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Lakin bu vəziyyət çox uzun sürmədi. Yenidən milli ruhun sixişdirilməsi prosesi başladı. Mərkezin nəzərəti sərtləşdirməsi nəticəsində təhsilde yersiz siyasişdirmə və ideologiyalaşdırma daha da gücləndirildi.

Bu zaman BDU rəhbərleri arasında "siya-



lar. Elə universitetə qarşı sərt rejim, hədə-qorxu, təqiblər də əsasən bu ilden gücləndirilir. 1930-cu il yanvarın 12-də Azərbaycan Dövlət Universitetinin (BDU) yubileyini təntənəli qeyd edən hökumət, hemin ilin iyununda universitetin fəaliyyətini dayandırdı.

1934-cü il mayın 25-də Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin açılması haqqında qərar qəbul etdi və Məmmədkəzim Ələkbərli universitetə rektor təyin edildi. Az qala bir necə aydan bir, rəhbərliyi dəyişən hökumət, her gün universitet divarları arasında "xalq düşmən"ləri (rek-

si-tərbiya işini" yaxşılaşdırmaq məqsədilə Mərkezin cəza prosesini alqışlayanlar da olud, tərəqqipərvər ziyanları qoruyub saxlamaqla (vəzifəsini itirmək qorxusu olmayanlar) universiteti yaşıdanlar da... Elə bu zaman BDU-nu proletarlaşdırmaq və kommunistləşdirmək arzusuna olanlar "Marksizm-leninizmin əsasları" və "Elmi kommunizm" in təbliği ilə universitetin "tərbiyələnməsində" "at oynatıdlar".

1990-cı ilin ilk günlərində BDU-da tədris prosesi tamamilə öz axarından çıxmışdı. Belə bir zamanda BDU kollektivi 1926-cı ildən son-



Qərenfil Dünyaminqizi,
Əməkdar jurnalist

ra ilk dəfa olaraq demokratik yolla Mirabbas Qasimovu yekdilliklə rektor seçdi. BDU-da "ekstremist" ovu nisbətən dayandırılsa da, Dağlıq Qarabağda baş verən hadisələr, azərbaycanlıların doğma yurd-yuvasından qovulması, 20 Yanvar faciəsi, saysız-hesabsız şəhidlər, ölkədəki özbaşınlıq, təhsilin infrastrukturunda baş verən əyintilər universitetdə tədrisin fealiyyətinə çox ağır zərbələr vurdu. Kollektivin yekdilliklə seçdiyi rəhber də universiteti bu çətin durumdan çıxara bilmədi. Onu 1992-ci ilin 8 oktyabrdan görkəmli hüquqşunas alım Firudin Səmənderov əvəz etse də, universitetin həyatında dirçəliş dövrü 1994-cü ildən başladı. Uzun, çətin və şərəflə bir yol keçən BDU-nun bu gün əzəmətli bir elm ocağı olmasında təbii ki, ona rəhbərlik edən rektorların da əməyi az olmayıb. Bu gəne kimi BDU-ya 25 rektor (25-ci Elçin Babaevdir) rəhbərlik edib.

Bir necə il bundan əvvəl "Universitetlərin Şahı, Universitetim - BDU" sərlövhəli (Bax: "Kaspi" qəzeti, 8 sentyabr 2011-ci il) bir məqaləm çap olunmuşdu. Doğrusunu deym ki, sərlövhəm bir az qısqanlıqla (bəziləri tərəfinən) qarşılıqlı. Amma unutmaq olmaz ki, ölkəmizdə fealiyyətdə olan dünənki institutların, bugünkü universitetlərin hamısı BDU-nun "şinəlindən" çıxıblar. Odur ki, "Universitetlərin Şahı, Universitetim BDU", ad günün mübarək!